

Sarı Şəmistan niyə güllələndi? - 37-nin daha bir cavabsız sualı

Mircefer Bağırov və Şəmistan Əyyubov (Sarı Şəmistan) fəhlə və kəndçi sinfini müdafiə edən inqilabçılar olub. Təbii ki, bu, əvvəl belə idi. Daha sonra arada əqidə dəyişikliyimi baş verib, yoxsa başqa səbəblərdənmi, biri o birinin "qurban"ına çevrilib.

Mircefer Bağırovu tanımayan çox az insan tapılar. Aparidığım sorğuda bu insan haqqında fərqli qütb'lər rast geldim. Qızığın debatlar gedirdi, Mikayıl Muşfiq, Əhməd Cavad, Mikayıl Rəfili, Qantəmir müzakirə olunurdu. Soruşanda ki, bəs Sarı Şəmistan? Bir cavab gəlmədi. Deyəsən, onun haqqında məlumatı olan yoxdur.

Şəmistan Mahmud oğlu Əyyubov 1895-ci ilde Qazax qəzasının Dağ Kəsəmən kəndində ekinçi ailəsində dünyaya gelib. Vafiq Səmədoğlunun atasının "Komsomol" poeması əsasında ssenariləşdiridi "7 oğul istərem" filmine diqqətə baxanlar üçün əsas qəhrəmanın - Bəxtiyarın Sarı Şəmistanın sağ əli olduğunu anlamaq elə də çətin deyil. Onun Bəxtiyara yazdığı məktubda "Şahsuvara, Qasıma, Cəlala, Mirpaşa, Qəzənfərə, Zəlimogluna məndən salam del!" cümləsini işlətməsi Bəxtiyara etibarını təcəssüm etdirir. Yeni bu məktubu Bəxtiyar oxuyubsa, deməli onun arkasında dayanan 6 oğul hələ yaşayır. Sarı Şəmistanın adı gələndə Gəray beynində tutmuş, Xalq Komissarları Şurasının işlər idarəsindəki nümayəndələrinə kimi hamı qorxuya düşürdü. Çünkü Şəmistan Əyyubov sosial bərabərliyin və ədalətin simvoluna çevrilmişdi. Bu, isə bəzi qara qüvvələrə sərf ələmirdi. Əlini-qolunu sallayaraq azadlıqla gəzən cinayətkarları "içəri" atdırıv, geri qayıtsalar belə yene fikrində dönməyən, haqsız yere mahbusluqda yatan şəxsləri azadlığa çıxaranı biri idi. Sarı Şəmistan təsərüt işləri ilə də dərindən maraqlanan insan olub. Hətta "Komsomol" ssenarisində yazın gelişi ilə bağlı ekin-biçin dövrünün başlanması ərefesində "Sarı Şəmistan burada ol-sayıdı, sevinir-ərdi" ifadələri yer alır. Sarı Şəmistan həm cəbhədə vuruşmağı, həm təsərütatla məşqül olmağı, həm də partiya quruculuğunu unutmayaraq, hər üç vəzifəni eyni anda görürdü.

Sovet tarixini yada salsaq, o dövrün ən qızığın mərhelesi 1917-20-ci illərə təsadüf edir. Həmin ərefədə Mircefer Bağırov silah gücünə yox, söz gücünə inanırdı. Məhz inqilabçıların başçılarını səhbətə çağıraraq və onlarla danışaraq problemlərin həlliən nail olmağa çalışırdı. Beləcə o, inqilabçıları inandırıb Azərbaycan Kommunist (bolşeviklər) Partiyasına keçirir. 23 yaşlı Sarı Şəmistan da onlardan biri idi. O, bu partiyaya öz istəyi, öz ideyası ilə şüurlu şəkildə daxil olmuşdu. Şəmistanın ideyasını üstün tutaraq partiya sıralarına daxil olması gelecekde haqslılığı hezəm edə bilməyən biri olduğuna görə onu daha böyük çətinliklərlə üz-üzə qoyma-qaqdı. Hətta onun ölümüne də səbəb olacaqdı. Burdan belə qənetə gəlmək olar ki, Mircefer Bağırovun əqidə dəyişikliyi de Sarı Şəmistanın ölüm hökmünü imzaladığı vax-

dan başlayıb. Yanlış deyirəmse, tarix məni bağışlaşın.

Sarı Şəmistanın uzaqgörənliyi hadisələri dəqiq araşdırırmaga və haqlı-haqsız kateqariyalarını ananlıqla ayırd etməyə imkan verirdi. Məhz buna görə də insanların böyük rəğbətini qazanıb.

Əksər vaxtlarda insan əqidəsini deyişmedikcə düşmənlerinin sayı çoxalar. Məhz Sarı Şəmistanın qarşı Xalq Komissarları Şurası tərəfindən edilən təqiblər də əbəs yere deyildi. Şəmistanın adı gələndə qorxuya düşənlərdən bir çoxu məhz bu şurada cəmləmişdilər. Onun dəfələrlə cinayətlər töredən Bəbirov və Musayev soyadlı şəxsləri ard-arда hebsə saldırması havadarları olan şura icraçılarını narahat edirdi. Onu davamlı te-

Əhməd Nadirşin: "... necə olsa da yoldaş Əyyubov (məsul partiya yodlaşlarının söhbətlərinə görə) vəziyyətin ağır anlarında inqilabda dəha fəal iştirak edib".

Ağa Sultanovun iki yazılı müraciətindən və Əhməd Nadirşinin Zaqafqaziya Mərkəzi Nəzarət Komissiyasına verdiyi düzgün ifadələrden və nəhayət Əyyubovun işinin daha obyektiv araşdırılmasından sonra onun haqsız yere tutulduğu məlum olur və partiya fəaliyyəti bərpa edilir.

Şəmistanın ağır günləri bununla bitmirdi. Onu qarşıda böyük faciə gözləyirdi.

1921-ci ilde Göyçay qəzasına ezam olunan Sarı burada böyük cinayətkar qrupla rastlaşıdır. Mübarizə aparır. O, Ağdam, Şuşa, Nuxa (Şəki), Göçay və Şəmaxıda bir çox



qib edir, gözdən salmaq üçün fürsət axtarırıdalar. Onlar ilkin mərhələdə çırkıñ eməllerine nail oldular. Şəmistan Azərbaycan SSRİ Fövgelədə Komissiyası tərəfindən hebs edildi. Təbii ki, nə qədər onun haqqında sübut axtarısalardır, tapılmalıdır və o, 3 aylıq həbsdən sonra azad olundu. Ancaq Sarı "şübhəli ünsür" kimi partiyadan uzaqlaşdırıldı. Hər şey bununla bitmedi. Təqiblər davam edirdi...

Dostları

Tarixi sənədlərdə Şəmistan haqqında dürüst fikirləri yer alan Ağa Sultanov və Əhməd Nadirşini onun dostları hesab etmək olar. Əslində Sarının dostları çox idi, fehlekəndçi sinfi bu insana yüksək dəyer verirdi. Lakin gücün kağız üzərində və "ziyali təfəkkür"nde olduğu dövrde onların bir önəmi yox idi. Heç şübhəsiz, xalqın sevgisi Şəmistanı ayaqda saxlayan prinsiplərini formalasdırmışdı.

Ağa Sultanovun dedikleri: "Mən onu şəxşən 1920-ci ildən ən təmiz və yaxşı kommunist kimi tanıyıram, onun işlədiyi bütün partiya təşkilatları bunu təsdiq edə bilərlər".

quldur dəstələrini zərərsizləşdirir, Əyriçubuğun quldur dəstələrinin məhv edilməsini təşkil edir.

1934-cü ildə insanları böyük narahatçılıq bürüdü. Repressiya dövrü yaxınlaşır. 1937-38-ci illərin faciələri hazırlanırdı. Sarı Şəmistanın artıq heç bir ümidi qalmamışdı. O, gülələnməyi gözləyirdi. Qaranlıq zırzəminin küncündə oturmuş bir adam üçün ölüm kürsüsüne gedən yol 35-ci ilin noyabrından açılmışdı. Mircefer Bağırovun və Şahverdiyevin imzası ilə birçə qondarma sənədin ya-randığı gündən...

SSRİ Ali Məhkəməsinin hərbi kollegiyasının səyyar sessiyası onu eksinqilabçı-trotskiçi və milletçi elan edib, gülələnməyə məhkum edir. 1937-ci il yanvarın 5-dən 6-a keçən gecə Şəmistan Əyyubovu gülələyir. Gülələndikdən sonra Pəri xanım Abdulla qızı Əyyubova (Vekilova) (Səməd Vurğunun qohumlarından) "vətən xəini"nın həyat yoldaşı kimi cəzasını İslah Əmək Düşərgəsində çəkməklə SSRİ XDİK-nin 1938-ci il 9 aprel tarixli qərarı ilə 8 il müddətində azadlıqlıñ məhrum edilir.

Dörd uşaq anası Pəri xanım Mordoviyaya sürgün olunur. Böyük oğlu 15 yaşlı Mahmud

həbs edilərək Bayıl həbsxanasına salınır. 11 yaşlı İsmayıllı, 14 yaşlı Gülzər və 13 yaşlı Ədi-ləni isə Şüveləndəki "bezprizorniklər" saxlanan koloniyyaya göndərirlər.

Bu məqamda tedqiqatçı Şəmistan Nəzirinin üzə çıxdığı bir məktubu da sizlərə təqdim edek. Məktubu Pəri xanım 1954-cü ilde Səməd Vurğunə Gəncədən yazıb:

"Əziz Səməd! Əvvələ, məndən və İsmayıldan böyük salamlar. Əzizim, mən xəstəyəm, göz xəstəsi olmaq çox pisdir. Bir gözüm tamam kor olub, heç bir müalicənin xeyri yoxdur. Neyləmək olar, görünür, qismətim belə imiş. Allah sənə can sağlığı versin, əgər sənən köməyin olmasayıd, çoxdan bù dünənən getmişdim. Səməd, elə düşünmə ki, mən sənə müraciət edərək mənəvi ağrı hiss etmirəm. Mən çox məgrur adamam, lakin qismətin acılığı məni sənə müraciət etməyə məcbur edir. Bunun müqabilində mən gecə-gündüz Allahdan sənə sağlamlıq dileyirəm. Eybi yoxdur, manım iztirabları min sona yetməsə az qalib. İsmayıllı artıq Kənd Tesərrüfatı İnstitutunda təhsilini başa vurmaq üzərdir. Belkə, bi az onda vəziyyətim düzəlddi. Sən elə bilmə ki, mənə sənə müraciət etmək asan gəlir. Gözümün yaşıni saxlaya bilmirəm, lakin çıxılmaz vəziyyətdəyəm. İsmayıllı cəmi 320 manat pul alır, iki nəfərik. O, indi işləyə bilmir, səhər saat doqzdan axşam saat beşə, bəzən yeddiyi kimi dərsdə olur. Ona görə də xahiş edirəm ki, söz verdiyin kimi bize kömək edəsan. Qışdır, soyuqdur, aqlıqdır, çox çətinidir. Hələ bütün bùnlardan əlavə İsmayıllın geyimi yoxdur, təkcə bir köynəyin içində qalib. Bu vəziyyətdə dərsə gedir, etrafındakılar ona necə münasibət göstərdikləri, ona ne gözə baxdıqları sənə aydınlaşdır. Bir daha üz istəyirəm, yoxluq məni səni narahat etməyə məcbur edir.

Ümid edirəm ki, bu ağır vəziyyətimdə sən məni darda qoymayacaqsan. Nə qədər mümkün edərsənse, artıq bir neçə gedər ki, acıq.

Senin bədbəxt Pəri xanım bacın (Vekilova)

Ünvanım: Gəncə şəhəri, ev 31
Eyyubov İsmayıllı"

Tarixin bütün dövlətlərində aşağı təbəqə hər zaman ağzı "qıflı" olub. Sovet dövrünün 50-ci illərinə qədər məhz bu cür haqsızlıqlara məcburi susurluq vardi. 1956-ci ildən etibarən xalqın əhvalı yaxşılaşmışdı, inanlar artıq sərbəst şəkildə siyasi səhbətlər etməyə başlamışdı. Çünkü həmin ilin fevralında SSRİ Ali Məhkəməsinin Ali Kollegiyası Əyyubov Şəmistan Mahmud oğlunun işinə yenidən baxmış, hərbi kollegiyanın Əyyubov haqqında 1938-ci il 5 yanvar tarixli hökmü ləğv edilmişdi. Ancaq gec idi, çox gec...

Rüfət Soltan